

## Böyük qayıdış epopeyası

İsa Həbibbəyli

AMEA-nın prezidenti, akademik

E-mail: isa.habibbeyli@science.az

**Annotation.** II Qarabağ savaşında, cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyaseti və qətiyyətli sərkərdəlik qabiliyyəti nəticəsində qazanılmış Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Azərbaycanın Vətən müharibəsi hərb tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bu Vətən müharibəsində qazanılmış tarixi Zəfər uzaqqorən və görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir.

Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan prosesə çevrilmişdir. Çünkü Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional və həm də beynəlxalq hadisədir.

**Açar sözlər:** Böyük Qayıdış, Qalib Ali Baş Komandan İlham Əliyev, Vətən müharibəsi, Şərqi Zəngəzur iqtisadi rayonu, "Şuşa ili", Vagif poeziya günləri

**Məqalə tarixçəsi:** göndərilib – 26.10.2022; qəbul edilib – 28.10.2022

## Epopee of Great Return

Isa Habibbəyli

President of ANAS, academician

E-mail: isa.habibbeyli@science.az

**Abstract.** The Victory gained as a result of purposeful policy and decisive leadership ability of the President of the Republic of Azerbaijan, Commander-in-Chief Ilham Aliyev during the Second Karabakh War, the Patriotic War, lasted only 44 days, is a rare event in the long history of our country. The Patriotic War of Azerbaijan is remembered in military history as an example of just war. The historical victory gained during the Patriotic War is a unique example of the innovative continuation and development of the struggle path, by the visionary and exceptional leader Heydar Aliyev, as well as successful completion.

After the Victory in the Patriotic War, the return to Karabakh and the surrounding regions has become a process of significant socio-political and economic importance. Because the Great Return is fundamentally a national as well as a global occasion for Azerbaijan.

**Keywords:** Great Return, Victorious Commander-in-Chief Ilham Aliyev, Patriotic War, East Zangazur economic district, "Shusha year", Vagif poetry days

**Article history:** received – 26.10.2022; accepted – 28.10.2022

## Giriş / Introduction

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyaseti və qətiyyətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində – Qarabağ savaşında qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Cəmi 44 gün ərzində Azərbaycan ordusu təcavüzkar Ermənistandan 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq

torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycanın çoxaslık tarixinin ən şərflə hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətlili mübarizəsinin bariz nümunəsidir. Bu mənada Azərbaycanın Vətən müharibəsi dünya hərb tarixinə ədalətlili müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir.

### Əsas hissə / Main Part

II Qarabağ savaşında – Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqqorun görkəmlə dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyüün təmin olunması problemini həmşəlik həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünü tamlığına nail olmuşdur. İtilfimli coğrafi ərazilərin alınması, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə, işgaldən azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla, 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gərçiklikdən doğan addımlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi Qarabağ iqtisadi rayonu erməni işgalindən azad edilmiş tarixi ərazilərimizin əsl real statusudur. Vaxtilə Sovet Rusiyasının 1923-cü ildə yaratdığı qondarda Dağlıq Qarabağ Muxtar Vilayəti heç bir hüquqi statusa malik olmayan qurum kimi təkcə, burada ças Rusiyası tərəfindən köçürülmüş ermənilərə yox, həm də forpost ölkə kimi Ermənistana dəstək vermek üçün formalasdırılmış sənī inzibati qurum idi. Bolşevik Rusiyasının rəhbərləri Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla galəcəkdə imkan yarandıqca bu ərazilərin Ermənistana verilməsini daha asan yolla təmin etmək məqsədini düşünmüşlər. Buna görədir ki, Sovet hökumətinin XX əsrin səksəninci illərinin axıları və doxsanıncı illərin əvvəllərində ölkə üzrə yaratdığı millətlərarası münaqışların qızışdırılması siyasetini Dağlıq Qarabağda da tətbiq etməklə və Ermənistən tərəfinə lazımi hərbi dəstək vermeklə, Qarabağın işğal edilməsinə nail olması məhz yüz ildən çox davam etdirilmiş həmin məkrili siyasetin təzahürələri idi.

Bütün bunlara görə, müstəqil Azərbaycan Respublikası Vətən müharibəsində Qarabağda işğal faktını aradan qaldırıdından sonra haqlı olaraq həmin qondarma muxtar qurumun bərpə edilməsinə heç cür razılıq vera bilməz. Artıq Dağlıq Qarabağdakı muxtarlıyyat beynəlxalq hüququn tələblərinə cavab verməyən, zoraklıq yolu ilə yaradılmış qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərilməşdir. Keçmiş qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti adlı sənī qurumun əvəzinə yaradılmış Qarabağ iqtisadi rayonu işğaldən sonrakı Azərbaycanın tərkibində Qarabağın ən real statusunu müəyyən edir. Qarabağ iqtisadi rayonu – Azərbaycanın 14 iqtisadi rayonundan biri kimi bu regionu əhatə edən qədim Azərbaycan diyarında müstəqil dövlətimizin müəyyən etdiyi program əsasında, burada yaşayan bütün xalqların iştirakı ilə yenidən qurulub inkişaf etdiriləcək tarixi ərazimizdir. Regionun erməni əhalisi də respublikamızın digər bölgələrində yaşayan başqa azzayılı xalqlarla bərabər hüquqlar əldə edərək, onlar üçün yaradılmış multikultural mühitdə yaşayış-yaratmaq imkanları qazana biləcəkdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın inzibati-ərazi bölgüsündə Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması da tarixi ədalətin bərpə edilməsi deməkdir. Bolşeviklər tərəfindən 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun işğal edilərək daşnak Ermənistənə verilməsi fürsət yarandıqda ətraf ərazilərin, xüsusən də Naxçıvan ərazisinin dənə vaxtsa Azərbaycandan qopardılıb Ermənistənə birləşdirilməsi məqsədi daşımışdır. Çünkü Sovet-bolşevik Rusiyası daim Ermənistənə timsalında SSRİ-nin qərb sərhədlərində özünün hərbi ba-

zasını qurmaq, forpostunu yaratmaq niyyətində olmuşdur. Məhz həmin niyyətlə Qərbi Zəngəzur işğal olunmuş və Ermənistana hədiyyə edilmişdir. Hazırkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması vaxtilə işğal edilmiş Qərbi Zəngəzurun hüdudlarında müstəqil Azərbaycan dövlətinin sərhədlerinin dəha də möhkəməndirilməsinə və bu iqtisadi rayonun inkişaf etdirilməsinə xidmət edir.

Şərqi Zəngəzur iqtisadi rayonu həm də region dövlətlərinin hərəkəfi inkişafına geniş imkanlar yaradacaq Zəngəzur dəhlizinin yaradılmasına açılmış qapıdır. Məhz Zəngəzur dəhlizi vəsaitəsində yaradılacaq dəmir yol və avtomobil qoşşaqları ilə Azərbaycanın iqtisadi rayonları ilə ölkəmizin ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin yenidən bərpə olunması təmin olunacaqdır.

Zəngəzur nəqliyyat dəhlizinin yaradılması həm də regionda Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının da iqtisadi maraqlarına tam cavab verir. Ermənistən tərəfinin blokada-dan çıxmazı, region dövlətləri və Rusiya Federasiyası ilə əlaqələrinin yaradılması baxımından da Zəngəzur nəqliyyat magistralları əlverişli imkanlar yaradacaqdır. Avropa ilə Asiyani birləşdirən nəqliyyat qoşşağı kimi də Zəngəzur dəhlizi iqtisadi inkişaf üçün geniş perspektivlər açı biliçəkdir. Bütün bunlara görə, Şərqi Zəngəzurun yeni iqtisadi rayon kimi təsis edilməsi və Zəngəzur nəqliyyat qoşşagının yaradılması təşəbbüsleri Vətən müharibəsindən sonra meydana çıxmış Böyük Qayıdışın mashtabını, geniş əhatə dairəsini real surətdə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu və Zəngəzur nəqliyyat dəhlizi Böyük Qayıdışın Qarabağdan – dünya magistrallarına doğru inkişaf ritmlərini əks etdirir.

Göründüyü kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafinda yeni nəqliyyat – logistika qoşşaqlarının formalasdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli programdır. Qarabağa yenidən və əbədi dönüslə üzvi surətdə əlaqədar olan və eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistən Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəələrindən biri olaraq, Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpə edilməsi kimi aktual məsələni də nəzərə alsaq, Böyük Qayıdışın dövlətlərə münasibətlərə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edilə bilərik. Buna görə də Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional və həm də beynəlxalq hadisədir.

Sözün əsl mənasında:

Böyük Qayıdış – ilk növbədə Qarabağın işğaldən azad edilməsinin və Qarabağın yenidən döñün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Proqramıdır.

Böyük Qayıdış – Azərbaycanın ərazi bütövlüyüün tam təmin edilməsinin strategiyası və taktikasıdır.

Böyük Qayıdış – 30 il işğal altında qalmış və Ermənistən ətrafində vəhşicəsinə dağıdılaraq xarabaliqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabaliqların üzərində yeni həyatın bərqərər edilməsi deməkdir.

Böyük Qayıdış – ölkəmizin coğrafi xəritəsində yenidən salınmış, adları özünə qaytarılmış çoxsəli kəndlər və sənədlər, yollar, körpülər, müasir tikililər deməkdir.

Böyük Qayıdış – 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarının istifadəyə verilməsi, əkilib-biçilməsi, xeyir-bərəkat mənbəyinə çevrilməsidir.

Böyük Qayıdış Azərbaycan Respublikasının hərbi cəhətdən müdafiə olunmasına və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsində böyük addımlardır.

Məlum olduğu kimi, artıq Azərbaycan Respublikasında Böyük Qayıdış hərəkatının icrasına başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin axır çərşənbə günü Şuşada – Cıdır düzündə alovlandırdığı Novruz tonqalı Qarabağ milli-mənəvi dəyərlərinin Əbədi Qayıdışının rəmziidir.

Müzəffər Prezidentimizin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına işgaldən azad edildikdən sonra etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə Qayıdışın əməli ifadəsidir.

Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Qayıdışın aks-sadasıdır.

Prezident İlham Əliyevin Qarabağ ərazisindəki sünü şəkildə erməniləşdirilmiş coğrafi adların – toponimlərin əsl azərbaycanlı adlarının bərpası edilməsi istiqamətində irali sürdüyü təşəbbüsler, atlığı düşünülmüş addımlar tarixi ərazilərimiz xalqımıza mənsub olmasına özünüəsdiqidir.

Qarabağda real Qayıdış istiqamətində də addımlar atılmışdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, məktəb və xəstəxanacların, Cəbrayıllı şəhərinin bərpası edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Şuşa, Ağdam və Füzuli şəhərlərinin, Cəbrayıllı, Qubadlı, Kəlbəcər, Zəngilan və Laçın rayonlarının baş planları hazırlanaraq təsdiq edilmiş, icrasına başlanılmışdır.

Azərbaycan Respublikasının Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Aran zonasından Şuşa şəhərinə qədər uzanan 90 kilometrlik Zəfər Yolu ətraf rayonlarının və Şuşa şəhərinin yenidən qurulmasına şərait yaratır, regiona yeni həyatın gətirilməsinə uğurla xidmət edir.

Zəfər yolu Böyük Qayıdışın Əməl yolu, inkişaf yoludur. Zəfər yolu – Haqq və Ədalət yolu. Zəfər yolu zəfərlərə – zəfərlərə aparan böyük magistrallarıdır.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun ayrı-ayrı rayonlarını əhatə edən genişmiqyaslı yollar, kölpülər və tunellər şəbəkəsi Böyük Qayıdışın və Böyük Kuruculuq Hərəkatının mükəmməl yol xəritəsidir. Üyksək dünya standartlarına cavab verən bu yollar şəbəkəsi Qarabağın yenidən qurulmasını və daha da inkişaf etdirilməsinə təmin edən, lazım gəldikdə hərbi-strateji vəzifələrin də həyata keçirilməsi üçün olverisi imkanlar yaranan magistrallardır.

Regionda icrasına başlanmış geniş miqyaslı domir yolları və hava yolları şəbəkələri Qarabağın və Şərqi Zəngəzurun inkişaf etdirilməsi ilə bərabər, həm də qonşu dövlətlərlə əlaqələrin yenidən qurulmasına və turizmin inkişafına meydan açan möhtəşəm layihələrdir. Artıq Füzuli şəhərində salınmış Füzuli Beynəlxalq Hava limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır. Füzuli Aeroportu həm Qarabağ regionunun inkişafına və həm də Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələrinin genişləndirilməsinə, regionda turizmin yenidən qurulmasına və inkişaf etdirilməsinə uğurla xidmət edir. Füzuli Beynəlxalq Hava limanı həm də işgaldən sonra ən qısa müddətdə Qarabağ ərazisində salınmış ilk aeroport kimi də mühüm hadisədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiye Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə açılmış Zəngilan Hava limanı Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın növbəti möhtəşəm addımdır. Füzuli və Zəngilan Hava limanları Böyük Qayıdışın qoşa qanadlarındır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərqi Zəngəzurda: Laçında və Kəlbəcərdə, Qubadlıda, Zəngilanla və Cəbrayılda təməllərini atlığı yaşayış məskənləri, tunellər, yollar, sahiyyə, mədəni-maarif müəssisələri də regionun hərtərəfli inkişafına xidmət göstərəcəkdir. Ağdamda yaradılacaq Sənaye Parkı, Cəbrayılda inşasına başlanmış Kamaz Regional Xidmət Mərkəzi, Araz Vadisi İqtisadi Zonası, Kəlbəcərdə məskunlaşmış heyvandarlıq və arıçılıq təsərrüfatları Qarabağın müasir həyatının reallığıdır. Bütün bunlar həm də yeni iş yerləri, daimi məşğulluq sahələridir. Cəbrayıllı rayonunda akademik Mehdi Mehdiyadə adına tam orta məktəbin və Rayon Mərkəzi Xəstəxanasının təməlqöymə mərasimlərinin keçirilməsi regionda sosial sahənin də infrafırtıqlarının yaradılmaqdə olduğunu nəzərə çarpdırır. Bir sözü, Prezident İlham Əliyevin hər səfəri ilə Qarabağda və Zəngəzurda yeni həyat ritmlərinin şəbəkəsi daha da genişlənir və inkişaf edir.

Azərbaycanın tarixi Şuşa şəhəri Böyük Qayıdışın şah əsəridir. Xalqımızın tarixində və tələyində mühüm yer tutmuş Şuşa şəhəri Vətən müharibəsindəki Zəfərdən sonra artıq özünün yeni tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinə Azərbaycanın mədəniyyət paytaxtı statusu verilməsi bu qədəm şəhərin yeni inkişafının hərəkətverici qüvvəsinə çevirmişdir. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra artıq Şuşada ölkəmizin yeni mədəniyyət paytaxtının salınması istiqamətində mühüm layihələrinin hayata keçirilməsi işi surətlə davam etdirilir. Erməni vandalları tərəfindən güllənləmisi heykəller: Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri və Üzeyir Hacıbəyovun yeni hazırlanmış daha bir heykəli artıq Şuşa şəhərində ucaldılmışdır. Şuşa şəhərində fəaliyyətə başlamış Xalq artisti Bülbülün ev müzeyi Azərbaycan musiqi mədəniyyətinin tarixi ənənələri, görkəmli simaları və müasir inkişafi ilə əlaqədar tam təsəvvürün formalasdırılmasına, böyük ifaçıının dünyaya və yeni nəsillərə tanıtılmasına geniş imkan yaratır. Şuşadakı Xalça Muzeyində nadir Qarabağ xalçaları nümayiş etdirilir. Heydər Əliyev Fondu tərəfindən yeni yaradılmış Sərgi salonunda Azərbaycanın reallıqlarını əks etdirən müxtəlif sərgilər təqdim olunur. Şuşa şəhərində salınmış müasir mehmanxana kompleksləri burada beynəlxalq və respublika səviyyəsində genişmiş yaslı tədbirlərin təşkil edilməsi üçün tam şərait yaratır.

Şuşa şəhərində yüksək səviyyədə keçirilmiş Beynəlxalq Xarı Bülbül Musiqi Festivalı Azərbaycanın Mədəniyyət paytaxtının ilk möhtəşəm musiqi tədbiri olaraq yeni dövrün mühüm sənət hadisəsinə çevrilmişdir.

İşgaldən azad edildikdən sonra Şuşa şəhərində – Cıdır düzündə Heydər Əliyev Fondu tərəfində təşkil edilmiş Beynəlxalq Xarı Bülbül Musiqi Festivalı Azərbaycan Respublikasının qazandığı tarixi Zəfərin təntənəsinə həsr olunmuş möhtəşəm Qala-konsertidir.

Xarı Bülbül Musiqi Festivalı - Azərbaycan incəsənətinin nəhəng musiqi çələngidir.

Xarı Bülbül Musiqi Festivalı - Qarabağda qazanılmış böyük Zəfərin atasəfəşənliginin əyani təcəssümüdür.

Xarı Bülbül Festivalı - Qarabağın musiqi dünyasının müasir dövrəki "Qarabağ şikəstəsi"dir.

Xarı Bülbül Musiqi Festivalı - Qarabağın zəngin musiqi və ifaçılıq mədəniyyətinin ilk Böyük Qayıdışı hadisəsidir.

Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi tanıdlamasında burada ermənilərin vəhşicəsinə dağıdıqları görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vəqifin məqbərəsinin yenidən bərpası edilməsi və Vəqif Poeziya Günlərinin keçirilməsi mühüm əhəmiyyətə malik hadisələrdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bərpası edilərək əsaslı şəkildə yenidən qurulan Molla Pənah Vəqifin məqbərəsi azad Şuşanın möhtəşəm memarlıq abidəsidir. Prezident İlham Əliyevin 29-30 avqust 2021-ci il tarixlərində Molla Pənah Vəqifin məqbərəsinin açılışında və Vəqif Poeziya Günlərinin başlangıç mərasimində iştirak etməsi və nitq söyləməsi bu tarixi-mədəni hadisələri müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasetinin təntənəsinə çevirmişdir.

Vəqif Poeziya Günlərinin keçirilməkdə davam etdirilməsi özündə bir çox mənaları ifadə edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vəqif Poeziya Günlərinin keçirilməsi ilə ilk növbədə vaxtilə Ulu öndər Heydər Əliyevin başlığı sənətə və sənətkarlarla ehtiram göstərilməsi ilə əlaqədar ədəbiyyat siyasetinin davam etdirilməsini və yaşadılmasını təmin etmişdir.

Vəqif Poeziya Günlərinin keçirilməsi ilə Şuşaya – Qarabağa müasir şəraitdə ədəbiyyat və mədəniyyət ab-havasının qaytarılması gerçəkləşdirilmişdir.

Geniş tərkibdə Azərbaycan ziyahı, elm və mədəniyyət xadimləri ilə yanaşı dövlət rəsmilərinin, millət vəkillərinin də iştirak etdiyi Vəqif Poeziya Günləri ədəbiyyat tədbirinin sədlərini aşaraq, mühüm ictimai-mədəni hadisə səviyyəsinə yüksəlmışdır. Prezident İlham Əliyevin Vəqif Poeziya Günlərinin açılışı mərasimindəki dərin məzmunlu və parlaq nitqi Qarabağa Böyük Qayıdışın hərəkəti ilə ölkəmizin ədəbiyyat və mədəniyyət siyasetinin üzvü vəhdətinin canlı təcəssümünə ifadəsidir.

Vaqif Poeziya Günləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının mübariz ruhunun təntənəsi kimi, ədəbiyyat hadisəsi kimi də səslənir. Azərbaycan ədəbiyyatının ağsaqqal nəsillərinin – Azərbaycan Yazıcıları Birliyinin sadri, xalq yazıçısı Anarın, xalq yazıçısı Elçinin çıxışları və xalq şairi Nəriman Həsənzadənin həyəcanla oxuduğu şeiri ədəbiyyatımızın müdriklik və müasirlik ruhunun mesajlarıdır. Gənc nəsil şairlərin Molla Pənah Vaqifin məqbərəsi qarşısında oxuduqları şeirlər Azərbaycan ədəbiyyatının yeni tarixi epoxadakı poetik monoloqlarıdır.

Vaqif Poeziya Günləri çərçivəsində keçirilmiş simpozium ölkəmizdə poeziya günləri ilə elmi fikrin əlaqələndirilməsinin ilk modelidir. Bu, böyük Məhəmməd Füzulinin vaxtılı dediyi "elmsiz şeir əsası yox divar olur" misrasındaki gerçəklilikin Şuşada həyata keçirilməsinin nümunəsidir. Fikrimizcə, bundan sonra başqa görkəmli şairlərimizin adı ilə əlaqədər keçirilmiş poeziya günlərində də paralel olaraq elmi konfransların keçirilməsi həm ədəbiyyatın, həm də elmin xeyriyə olar.

Nizami Gəncəvi ilində Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizdə ədəbiyyat və incəsənatın inkişafına dövlət səviyyəsində göstərilən böyük qayığının əməli ifadəsidir.

Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsi ənəndə təşkil olunmuş Poeziya Günləri Böyük Qayıdışın poetik manifestidir.

Göründüyü kimi, artıq Azərbaycan Respublikasında Böyük Qayıdışın epopeyası yaranmadadır.

Çar Rusiyasının erməniləri İrandan Qarabağa köçürməsi, bolşeviklər tərəfindən qondarma Dağılıq Qarabağ Müxtələr Vilayətinin yaradılması, XX əsrin sekəninci illərinin sonlarında burada millətlərəsər münəqşşələrin qızışdırılması yolu ilə qanlı qarşışdurmaların törədilməsi, azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salınması Qarabağ epopeyasının faciəli tarixi səhifələridir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qarabağın 30 illik işğaldan azad edilməsi və tarixi Zəfərin qazanılması Böyük Qayıdış epopeyasının möhtəşəm başlanğıcı, proloqudur.

Azərbaycan ordusunun zərbələri nəticəsində ermənilərin Qarabağ ərazilərindən, döyüş mövqelərindən qaçaqaçı Böyük Qayıdış epopeyasının iibrətamız kültəvi sahnelərindəndir.

Qarabağın şəhərləri və kəndlərində yeni yaşayış məskənlərinin yaradılması, müasir təsərrüfat-sənaye obyektlərinin və sosial infrastrukturun qurulması, regionda böyük magistralların salınması, iqtisadi-mədəni dırçəlişin formalşdırılması Böyük Qayıdış epopeyasının parlaq fəsilləridir.

Şuşa şəhərində Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin ucaldılması Böyük Qayıdış epopeyasının nəhəng poeziya əlavəsidir.

Böyük Qayıdış "uçurulan məscidlərin, yandırılan meşələrin, güllələnən heykəllərin, susduran müğamların" [1, s.501] Əbədi Qayıdışdır.

Füzuli və Zəngilan rayonlarında Beynəlxalq Hava limanının istifadəyə verilməsi və ilk uçuşların həyata keçirilməsi Böyük Qayıdış epopeyasının kuliminasiya-dönüş nöqtəsidir.

Qarabağda erməni vəndələri tərəfindən vəhşicəsinə dağdırılmış kəndlərin və şəhərlərin bərpa edilməsi əsasında diyarda yenidən məskunlaşmanın başlanması, regiona öz ata-baba sahiblərinin dönəşti. Böyük Qayıdış epopeyasının davam etməkdə olan birinci mərhələsinin əhəmiyyətli əməli addimlərdir.

Zəngilan rayonunun Ağlı kəndində artıq 2022-ci ilin iyul ayından etibarən ilk sakınların qayıdaraq, dədə-baba ocaqlarında yaşamları və normal həyatlarını davam etdirmələri Böyük Qayıdış epopeyasının birinci mərhələsinin möhtəşəm tarixi hadisəsidir.

Hazırda Qarabağa Böyük Qayıdış hərəkəti yeni tarixi mərhələdə böyük addimlərlə irəli getməkdədir. İlk növbədə qondarma şəkildə zəbt edilmiş Laçın şəhəri və ətraf kəndlərinin 2022-ci ilin avqust ayında ermənilərdən təmizlənməsi və ölkəmizə qaytarılması Qarabağ uğrunda mübarizənin növbəti mühüm hadisəsidir. Qarabağın mərkəzi Şuşa şəhərində və işğaldan azad edilmiş digər şəhərlərdə və rayonlarda aparılan genişmiyyətli quruculuq işləri Böyük Qayıdışın böyük uğurlarıdır. Son illərdə Şuşa şəhərində keçirilmiş mötəbər beynəlxalq miqyaslı ictimaiyyəsi və elmi, ədəbi-mədəni tədbirlər Qarabağda Azərbaycanın yeni həyatının başlanmasına və uğurla davam etdirilməsinin real göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin "Şuşa İl" elan edilməsi çərçivəsində gerçəkləşdirilən layihələr, keçirilən tədbirlər Qarabağı və Şuşanı dünyaya Azərbaycan Respublikasının subyektləri kimi tanıtmağa uğurla xidmət edir.

Ümumiyyətlə "Şuşa İl" Azərbaycanın Qarabağ ərazisində əsas məskunlaşma Şuşa şəhərinə yerli əhalinin qayğısı, Şuşanın 270 illiyinin bayram edilməsi, regionda yeni həyatın genişmiyyətli start ilə olacaqdır.

"Qarabağ Azərbaycandır. Nida!" – Böyük Qayıdış epopeyasının əsas ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözlərində öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Böyük Qayıdış epopeyasının müəllifi və baş qəhrəmanıdır.

Böyük Qayıdış epopeyası – Qarabağın qurtuluş salnaməsidir.

Böyük Qayıdış epopeyası – Qarabağın dünəni, bu günü və işqli sabahlarıdır.

Böyük Qayıdış epopeyası – ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda yeni həyatın dasdanıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiye Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Erdoğanın Milli Qurtuluş Günü – 15 iyun 2021-ci il tarixdə azad olunmuş Şuşa şəhərində imzaladıqları Şuşa Bəyannaməsi Böyük Qayıdış epopeyası ideyalarının gerçəkləşdiriləcəyinin möhkəm siyasi, hərbi və iqtisadi təminatıdır.

Azərbaycan-Türkiyə birliyi əlaqələndirilməsi dövlət xadimi Heydər Əliyevin "Bir millət – iki dövlət" ideyəsinin beynəlxalq miqyasda və dövlətlərəsər münasibətlərdə ən çatın sınaqlar dan alnıaçılıq səviyyədə çıxmış sarsılmaz həmrəyliyinin əyani təcəssümüdür.

Qarabağın işğaldan azad olunması uğrunda Vətən müharibəsində Türkiye Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Erdoğanın bayanatları Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına qardaş oləkən tam dəstək verməsinin canlı və ibratımız nümunəsidir.

Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi və həmrəyliyi Böyük Qayıdış epopeyasının alternativsiz dəstəyinin bariz ifadəsidir.

Böyük Qayıdış epopeyası – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı namənə 2003-cü ildən başlayaraq uğurla davam edən yorulmaz fəaliyətinin, ölkəmizin iqtisadi-mədəni inkişafı, hərbi qüdrəti və ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizənin çoxcildlik külliyyatıdır.

### Nəticə / Conclusion

"İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında" 16 noyabr 2022-ci il tarixli Sərəncamı möhtəşəm tarixi zəfərə imza atmış Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü şəraitində Qarabağ yenidən qurulması sahəsində apardığı ardıcıl və məqsədönlü siyasetin strategiyası və taktikasını özündə əks etdirən möhtəşəm Dövlət Proqramı doktrinasıdır. Bu, XXI əsrə azad Qarabağın yenidən qurulmasının mükəmməl yol xəritəsidir.

Dövlət Proqramı Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyin əyani çəkildə təsəvvür etməyə imkan yaradan böyük əlaqəcəsidir. İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqramı siyasi-ideoloji cəhətdən əsaslandırılmış mühüm sənəddir. Burası da qeyd edilməlidir ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın müddəaları həm də ciddi elmi əsaslarla malikdir.

Qəbul edilmiş Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev programı kimi daxil olur. Heç şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər I Dövlət Proqramı da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Böyük Qayıdış epopeyası – ərazi bütövlüyünü qazanmış, yenidən qurulmaqdə, sürətlə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan Respublikasının Böyük Gələcəyinin manifestidir.

**Ədəbiyyat / References**

1. Qarabağ dastanı (ideya müəllifi: Anar, redaktoru və ön sözün müəllifi: Rəşad Məcid). Bakı, 2021.

## **Эпопея о Великом Возвращении**

**Иса Габибейли**

Президент НАНА, академик

E-mail: isa.habibeyli@science.az

**Резюме.** Завоёванная победа во II Отечественной войне за Карабах, продлившейся 44 дня, в результате целеустремлённой политики и непоколебимой решительности полководца Президента Азербайджанской Республики, Верховного главнокомандующего Ильхама Алиева явилась редчайшим явлением в многовековой истории нашей страны. Отечественная война Азербайджана служит эталоном справедливой войны в нашей истории. Завоёванная в этой Отечественной войне историческая победа является выраженным в творчестве исключительным образцом дальновидности, последовательного развития и успешного завершения пути борьбы выдающегося государственного деятеля Гейдара Алиева.

После победы в Великой Отечественной войне возвращение заново в Карабах и прилегающие территории послужило началом мощных социально-политических и экономических процессов, потому что великое Возвращение явилось для Азербайджана событием регионального и международного значения.

**Ключевые слова:** Великое возвращение, победоносный главнокомандующий Ильхам Алиев, Отечественная война, Восточный Зангезурский экономический район, «Год Шуши», Дни поэзии Вагифа